

Elxan Elatlı – Seçilmiş Cəza



Artıq bir ilə yaxındır ki, **Elxan Elatlı**dan yeni bir şey oxumamışdım.. 2013-cü il üçün ilk detektiv əsər seçimim “Seçilmiş Cəza” oldu. Uzun zamandır mənə bu qədər sarsıdan bir kitab oxumurdum. Sirlərlə, müəmmalı hadisələrlə dolu bir kitab.. Müəllifin məntiqini, yaradıcılıq qabiliyyətini yüksək səviyyədə nümayiş etdirdiyi bir əsər.. Oxucuda şok təsiri yaratmağa qadir kitablarından biri oldu mənim üçün “Seçilmiş Cəza”.

Sadə ailə mövzusu ilə başlayan sonda isə içindən çıxılmaz bir vəziyyət alan bu gözəl əsər uzun müddət təsirindən çıxma bilməyəcəyiniz bir kitabdır. Hadisələr elə qurulub, elə incə-incə işlənib hazırlanıb ki, son səhifələrə qədər intizarda saxlayır oxucunu. Müəllifin hər yeni kitabını oxuduqca "Azərbaycanın ən gözəl detektiv müəllifləri" haqqında düşündüyüm zaman ağılıma gələn ilk isimin Elxan Elatlı olması daha da möhkəmlənir.

Oxuyarkən əsərin əvvəlində qatilin kim olduğuna dair qəti bir variantımın olması məni sevindirdi. “Bir az da olsa, Qanbay Qasımlı kimi düşünməyə başlamışam”- dedim. Amma sonda qatilin tamamilə başqa birisi olduğunu görəndə “Yox.. Mən bütün kitabları oxusam belə Qanbay Qasımlıya çata bilmərəm..” deyə düşündüm.. Çox çalışmam gerek çox :)

Kitabda ailə, sevgi, güvən, dostluq, yalan, ədalət, ilk məhəbbət, peşmanlıq, fərqli seçimlər – bir sözlə, hər şeyə rast gələcəksiniz. İstər – istəməz qəhrəmanların yerində olduğunuzu düşünüb necə addım atacağınızı götür-qoy edəcəksiniz. Maraqla, həvəslə, səbirsizliklə oxuyub, əlinizdən qoymağı düşünməyəcəyiniz bir kitab olacağına əmin ola bilərsiniz.

Oxuyarkən bunları düşündüm:

A family's Love[™] is forever

İlk məhəbbət unudulmur deyirlər.. Amma ailəyə bağlılıq, həyat yoldaşına sevgi, hörmət bu hissini üstünü örtməyə məcbur edir insanı.. Keçmişini unuduğunu sanıb hər şeyi yoluna qoyaraq həyatına davam edərkən uzun illər əvvəl sənə üçün vazkeçilməz olsa da, indi qalaqlar altında gizlədiyini o "ilk məhəbbət"nin anıdan peyda olub böyük çətinliklərlə qurduğun ailəni məhv etməyə cəhd etsə, bu, sənə nələyə vadar edə bilər?? Bax, bu zaman "İlk məhəbbət unudulmur!" ifadəsi anlamını itirir. İlk sevdiyini, həyatının mənası saydığını, onsuz yaşaya bilməyəcəyini zənn etdiyini o insanın bir əzizinə zərər yetirməsi sənə tərəddüd etmədən onu məhv etməyə yönəldə bilər. Saf, təmiz sevgiyə dolu bir ana qəlbinin hər zaman qoruma hissi də olur.. Və bu hiss sənə narahat etdiyi zaman ağlına deyil, ürəyinin səsinə qulaq verirsən..

Elxan Elatlıdan oxuduğum ilk əsərdir ki, qatili gönahlandırmaq olmur.. Bu da onu daha mükəmməl, orijinal edir. Oxuduğum müddətdə beynimdə yüzlərlə suallar yaranır və mən onlara cavab tapmaq üçün həvəslə səhifələri çevirməyə davam edirdim.. Bu il oxuduğum kitablar arasında öz fərqliliyi ilə seçilərək ən sevdiyələrimdən oldu "Seçilmiş Cəza". Hər zaman sevimli detektiv yazıçımın mənə "Arxalı Canavar" qədər təsir edəcək daha bir əsəri olacağını deyər düşünürdüm. Nəhayət bu sualıma da cavab tapdım.. :)



Sonda əsərdə çox bəyəndiyim bir fikri paylaşırım sizlərlə:

- Siz heç ədalətin dünyada qəbul olunmuş simvoluna fikir vermisiniz? Qollu tərəzi... Amma bu mənə indi gülünc görünür. Bəlkə də xırda məsələlərdə bu tərəzi müəyyən dərəcədə düz işləyə bilər. Ancaq əksər vaxtlarda yox. Məsələn, insanın mənəviyyatına toxunulanda, yaxud öldürüləndə ədalət necə bərpa oluna bilər?

Elxan Elatlının ən sevdiyim əsərlərindən birinə çevrilən "Seçilmiş Cəza" mənə asanlıqla 5 bal aldı.

Müəllifin yaradıcılığını yaxından izləmək, ən son xəbərlərlə tanış olmaq istəyirsinizsə, səhifəyə buyurun -----> [Elxan Elatlı](#)